



**Elşən
Mirişli**

Gəncə şəhəri,
tarixçi

Atası Cüneyd kimi Şeyx Heydərin Şirvanı zəbt etmək cəhdini baş tutmadı və onlar üçün felakət qurtardı. Sultan Yaqub Şirvanşahə hərbi yardım göstərdi, lakin bunun müqabılından ondan Ağqoyunu dövlətinin vassallığını tanımamasını tələb etdi. 1489-cu ildə Şirvanşah öz möhürü ilə təsdiq etdiyi şərtnamədə öz üzərinə bir sira vassal təahhüdləri götürdü. Lakin bir ildən, Sultan Yaqub 1490-ci ildə ölükdən sonra onun yerinə keçən oğlu və varisi, Şirvanşahın nəvəsi Baysunqur babasının təsiri altına düşdü və Şirvan dövləti yenidən müstəqil oldu. Baysunqur Mirzə (1490-1492) Təbrizdə taxta çıxarkən babası Ferrux Yasardan yardım istədi və uzun sürməyən hakimiyətindən sonra Maqsud bəyin oğlu, Uzun Həsənin nəvəsi Rüstəm bəy tərəfindən qovularaq Şirvana, Şirvanşahın yanına qaçıdı. Baysunqur Ferrux Yasannın və Şirvan qoşunlarının köməyi ilə öz hüquqlarını bərpa etməyə cəhd göstərədə, 1492-ci ildə Bərdə ilə Gəncə arasında Rüstəm bəylə vuruşmada həlak oldu. Bu vuruşmada Rüstəm bəylə birlikdə Şeyx Heydərin böyük oğlu Sultanə də iştirak edirdi. Baysunqurun tərəfindən isə Ferrux Yasannın oğlu Şeyxşah, Şirvanın adlı-sənli feodallanndan olan Malik Səlim, habelə Şirvan qoşunları vuruşurdu.

Sultan Yaqubun digər oğlu Sultan Murad da qardaşı Baysunqurun ölümündən sonra babası Şirvanşah Ferrux Yasara, siyinmiş və 1498-ci ilədən, Uzun Həsənin digər nəvəsi Əhməd Mirzənin hakimiyətindən narazı olan Ağqoyunu feodalları onu Təbrizə çağırıra qədər onun yanında yaşamışdır. Bu hadisələrdən sonra Şirvanşah Ferrux Yasar və Sultan Murad Səfəvilərin güclənmiş qüdrətinin qurbanı oldular.

Şeyx Heydər həlak olduqdan sonra Sultan Yaqub onun və Aləmşah bəyimin üç azyaşlı oğullarını-

idi. Buna görə de ustachi tayfasının əmirləri İsmayıllı birlikdə Qarabağa getməyi qərara aldılar. İsmayıllı oradan Gəncəyə, sonra isə Göyçə gölünün sahillərinə, Çuxursədə yollandı. 1499-cu ilin sonunda Ərzincanda onun bayraqı altında ustachi, şamli, rumlu, təkeli, zülqədər, əfşar, qacar, qızılbaş tayfalarından və Qarabağ suflilerindən 7 min qızılbaş savaşçı toplandı. Qızılbaş əmirlərinin İsmayılin qışlaşdırığı Ərzincanda keçirilən müşavirəsində Səfəvilə-

şirvanşahın başını kəsərək İsmayıla göndərdi.

Şirvanşah Bəhram bəy

Bəhram bəy Şirvanşahlar dövlətinin otuz yeddinci hökməndə, Şirvanşah I Ferrux Yasarın oğludu. Həkimiyət illeri 1500-1501-ci illərdir. O, bir il həkimiyət sürdükdən sonra 1501-ci ildə öz ecəli ilə öldü.

Şirvanşah Qazi bəy

Sultan Məhəmməd Qazi bəy Şirvanşahlar dövlətinin otuz səkkizinci hökməndə, Şirvanşah I Ferrux Yasarın oğludu. Bəhram bəyin ölü-

miyyət illeri 1502-1524-cü illərdir. Şeyxşah 1502-ci ildə II İbrahim adı ilə taxta çıxdı. Sultan Mahmud kömək almaq ümidi ilə I Şah İsmayılin sarayına qaçıdı.

I Şah İsmayıllı Sultan Mahmudu müdafiə etməyi lazımlı bildi. Sultan Mahmud Qızılbaş Dövləti ordusu ilə Şirvana hərəkət etdi. Seyxşah Gülüstan qalasına çəkildi. Qalanın mühasirəsi üç aya qədər davam etdi. Mühasirədə olanların vəziyyəti tehlikəli hal alındı. Lakin bu zaman gözlənilməz hadisə baş verdi: Sultan Mahmud yatıldığı yerdə xidmətçi si terəfindən öldürülüdü. Gece zül-

mış cənəzəsinin qalıqlarını Ərdəbili köçürüb orada ailəvi türbədə dəfn etməyi emr etdi. Şirvanı yenidən özüne tabe edən Şah İsmayıllı Kürük keçib qış Qarabağda keçirdi. Şirvana sefərindən sonra şahın uğurlarını və qələbələrini görən Şeyxşah onunla yaxınlaşmaq qərarına gəldi və xərəc verməyə razı oldu.

Şirvanşah söz verdiyi kimi oğlu, Sultan II Xəlilullahı qiyamətlə hədiyyələrlə Təbrizə, İsmayılin sarayına göndərdi və dostluq münasibətlərini daha da möhkəmləndirmək məqsədi ilə şahın qızını oğluna istədi. Təkif qəbul edildi və İsmayılin

Dərbəndilər sülaləsi dövründə Şirvan dövləti

rin irsi düşməni Şirvanşah Ferrux Yasarla müharibəye başlamaq qərara alındı.

Şirvanşah Ferrux Yasarla savaş


1500-cu ilin sonunda, Şirvanda Gülüstan qalası yaxınlığında, Cabanı adlı yerde İsmayılla Şirvanşah arasında döyüş başlandı.

Cabanı savaşı

Bu meydan müharibəsində Səfəvi ordusu 20 min süvari və 6 min

mündən sonra 1501-ci ildə Şirvanşahlar taxtına onun qardaşı Qazi bəy ibn Ferrux Yasar çıxdı. O, Şah İsmayıllı Xətaiinin Bakı şəhərini mühasirəyə alıb tutduğú altı ay müddətində həkimiyət sürmüştü. O da taxt-tacını ələ keçmiş oğlu Sultan

mətində onun başı qalaya çatdırıldı. Bundan ruhlanan şirvanlılar gece həməlesi təşkil etdilər və özlərin itirmiş qızılbaşları qılından keçirdilər. Şeyxşah qızılbaşlarının Gülüstan qalası yaxınlığında möglubiyətindən sonra yalnız Şah İsmayılin ali



Şah İsmayıllı 1509-cu ilin sonlarında ikinci dəfə Şirvana yürüş etdi. O, Kür çayına çatıb onu ponton körpülərlə keçdi. Bu xəbər bütün Şirvana yayıldı. Şahın gəlməsini eşidən Şeyxşah qüvvələr nisbətini nəzərə alıb Buğurt qalasına çəkildi. İsmayıllı əmirlərini Şamaxını tutmağa göndərdi, özü isə qoşunlarının bir hissəsi ilə Bakıya yollandı. Bakı qalasının komendantı (kutuval) hədiyyələrlə şahın qərargahına gələrək itaət göstərdi və şəhərin açarlarını ona təqdim etdi. İsmayıllı Şabranı getdi. Bu vilayətin valisi və digər Şirvan qalalarının hakimləri də şahın hüzuruna tələsərək, öz itaətlərini bildirildər və buna görə mükafata və fəxri paltara layiq görüldüllər. Şah həmin qalaların idarə olunmasını Lələ bəy Şəmliyə həvalə etdi

Sultanəli İbrahim və İsmayıllı tütüb, evvel Akdamar qalasına, sonra isə Şiraz yaxınlığındaki İstəxr qalasına göndərək həbse saldı. Onlar dörd il bu qalada qaldılar. Sultan Yaqubun ölümündən sonra 1492-ci ildə həkimiyətə keçən Sultan Rüstəm bəy Ağqoyunu (1492-1497) bəisi Aləmşah bəyimin xahişlə onları hebsən azad edərək öz yanına -Təbrizə gətirdi.

On üç yaşında ikən Səfəvi ordinən şeyxi sayılan İsmayıllı Ağqoyunu dövlətində baş verən ara çəkişmələrindən istifadə edərək Gilandan Ərdəbile qayıtdı. Onun etrafında 300-e yaxın döyüşü mürid-qızılbaş toplandı. Ferrux Yasarıın mütefiqləri-çeyirli tayfasından olan Ərdəbili hakimi Əli bəy və Taliş hakimi Məhəmməd ona qarşı çıxdılar. Onların niyyəti İsmayıllı yalayıb şirvanşaha göndərmək

piyadadan ibaret idi. Şirvanşah, bu orduya qarşı 12 min nəfərlik bir ordulu ilə çıxmışdı. Qızılbaş qoşunun sağ cinahında şamli, solunda isə ustachi tayfasının üzvləri durmuşdu. İsmayıllı özü isə mərkəzdedə mövqe tutmuşdu. Təkeli, rumlu və zülqədər tayfaları közətərə dəstələri (çərxilər) təyin edilmişdi.

Döyüşün əvvəlində İsmayıllı özünün olduğu mərkəz istisna olmaqla qızılbaşların döyüş nizamı hər iki cinahda pozuldu. Şirvanlılar sanki üstünlük ilə etmişdilər. Lakin onların hücumunu qızılbaşların mərkəz cinahındaki süvarilər dəyandırdı. 14 yaşlı tamam olmamış İsmayıllı önlərindən vuruşur, şəxsi nümunası ilə öz tərəfdarlarının döyüş ruhunu artırdı. Şirvan qoşunu məğlub olub qaçmağa üz qoydu. Ferrux Yasarı Şahgəldi ağa adlı qızılbaş tərəfindən vurulub atdan salındı. O,

Mahmud tərəfindən öldürüldü.

Sultan Mahmud ibn Qazi bəy

Sultan Mahmud ibn Qazi bəyin həkimiyət illeri 1501-1502-ci illərdir. Şirvanşahlar dövlətinin otuz doqquzuncu hökməndə, Şirvanşah Qazi bəyin oğludur. Atasını ölürdükdən sonra Şirvanşahlar taxtına onun qızı, menbələrde 'yalançı' və qan içen müstəbib 'adlandırılan Sultan Mahmud ibn Qazi bəy tutdu. Şirvan əhəsalisi onun həkimiyətindən bezib üşyan qaldıraq Gilanə, onun əmisi Şeyxşah sifariş göndərərək, onu Şirvana qayıdır. Şirvanşahlar taxtına sahib olmağa dəvet etdilər.

II İbrahim Şeyxşah

II İbrahim Şeyxşah Şirvanşahlar dövlətinin 40-ci hökməndə, Şirvanşah Ferrux Yasarı oğludur. Həkimiyət illeri 1535-1538-ci illərdir. Şirvanşahlar dövlətinin son hökməndədir. Onun 1539-cu ildə Təbrizdə Qızılbaş Dövlətinin (1501-1736) şahı I Tehmasib tərəfindən öldürüləməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir.

qızı Parixan xanım Şirvanşahın oğlu Sultan Xəlilullahla nişanlanıd. 1523-cü ildə Şah İsmayıllı Şirvanşah Şeyxşahın qızı ilə evlənmək istədiyini bildirdi. O, həmin məqsədə əmir Cəlaləddin Məhəmmədi və Dəmər bəy qiyamətlə hədiyyələrlə Şamaxıya göndərdi. Bu təklifdən son dərəcədə məmənun qalan Şeyxşah şahın elçilərini böyük ehtiramla qəbul edib, qızını onlara və məsiyətin müsayiətli şahə göndərdi. 5 noyabr 1523-cü ildə Təbriz yaxınlığında Şah İsmayıllı Xətai ilə Şirvanşahın qızının dəbdəbəli toyu oldu.

II Xəlilullah

II Şeyx İbrahim Şeyxşah 124-cü ildə kürəkəni Şah İsmayıllı Xətai ilə eyni ildə ölükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilullah adlandırılara Sultan Xəlil idarə etməye başladı. Şeyxşahın yeddi oğlu olmuşdu. II Xəlilullah Şah İsmayıllı Xətaiinin qızı Pərihan xanımla evləmək onun himayesine nail oldu. II Xəlilullah Şirvanşahlar dövlətinin qırx birinci hökməndər olmuşdu. Həkimiyət illeri 1524-1535-ci illərdir.

Şah İsmayıllı 1524-cü ildə ölükdən sonra Şirvanşahə münasibət dəyişdi. Şah İsmayıllı Səfəvi taxtına çıxan genc oğlu və varisi I Tehmasib bacısının eşi olmasına baxmayaraq, Xəlilullahdan şübhələnməyə başladı. Şah I Tehmasib Xəlilullahla etibar elemir, Şirvanşahlar dövlətini özünə tabe etməyə, sülałəni aradan qaldırmağa hazırlaşdı.

1534-cü ildə İraqən yürüşü zamanı Sultan Süleyman Ərzincanda olarkən ona sefir göndərmişdi və Osmanlı vassali olmayı qəbul etmişdi. Şirvanşahın Məhəmməd Mirzə adlı oğlu Sultan Süleyman tərəfindən Təbrizə vali təyin edilmişdi. 6 noyabr 1535-ci ildə II Xəlilullah vərəsə qoyub getmədən öldü.

II Ferrux Yasar

II Ferrux Yasar Şirvanşahlar dövlətinin qırx ikinci hökməndəridi. Şirvanşah II İbrahimin oğludur. 1535-ci ildə taxta çıxmış bir neçə aylıq hökmədarlıq etmişdi.

Sahur ibn II Ferrux Yasar. Şirvanşahlar dövlətinin qırx üçüncü hökməndən, Şirvanşah II Ferrux Yasarı oğludur. Həkimiyət illeri 1535-1538-ci illərdir. Şirvanşahlar dövlətinin son hökməndədir. Onun 1539-cu ildə Təbrizdə Qızılbaş Dövlətinin (1501-1736) şahı I Tehmasib tərəfindən öldürüləməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. 1538-1539-ci illərdə Şirvan dövlətini idarə etmiş Dərbəndilər sülaləsi dövlətçilik tərəximə öz adını yazdırılmışdır.